

FAZİL ƏSƏDOV*

DÜNYA ŞÖHRƏTLİ BƏSTƏKAR ARİF MƏLİKOV

Arif Məlikov, yaradıcılığı 50-ci illerin sonu, 60-ci illerin əvvəllerində formalasın görkəmlili Azərbaycan bəstəkarıdır. A.Məlikov dünya musiqi sənətinə parlaq bir bəstəkar kimi daxil olmuşdur. A.Məlikov yaradıcılığında musiqi sənətinin demək olar ki, bütün janrların müracat etmişdir. A.Məlikov bəstəkarlığını yanmış pəqəqojı fəaliyyətini davam etdirir. Bəstəkar eyni zamanda gözəl dirijor və rassamdır. Bəstəkardır dirijorluğunda onun məhəbbəti onun maestro Niyaziyi olan rəğbətindən irəli gəlmüşdür; O, bir çox ölkələrdə öz əsərlərinin dirijoru kimi çıxış etmişdir.

A.Məlikov öz yaradıcılığının təbəbatına görə simfoniyacıdır. A.Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar arxivəsi aks etdirməklə müəllifin yaradıcılığının genişliyini olduğunu və rəngarəngliyini nümayiş etdirir. Simfonik, vokal və kameral-instrumental əsərlərin müəllifi olan A.Məlikov hələ öz yaradıcılıq yolunun başlangıcında "Məhəbbət əfsanasi" baleti ilə təməmdünya şöhrəti qazanmışdır.

Açar sözlər: Arif Məlikov, ovkestr, musiqi, bəstəkar

Arif Məlikov, yaradıcılığı 50-ci illerin sonu, 60-ci illerin əvvəllerində formalasın görkəmlili Azərbaycan bəstəkarıdır. A.Məlikov dünya musiqi sənətinə parlaq bir bəstəkar kimi daxil olmuşdur. Onun qismətinə xoşbəxt tale düşməsdür. O, artıq 27 yaşında "Məhəbbət əfsanəsi" baletinə görə dünya şöhrəti tapır.

Arif Cahangir oğlu Məlikov 13 sentyabr 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Gənclik illerində xalq musiqisi onu xüsusişlər cəlb etmiş və o, tərəfdaşlığı əyrənmişdir. A.Məlikov musiqi tohsilini Bakı musiqi məktəbinin Azərbaycan xalq çalğı alətləri fakultetində almışdır. Rus, Avropa və Sovet klassik musiqisi ilə, habelə Ü.Hacıbəyovun yaradıcılıq irsi ilə tanışlıq onun qarşısında böyük yaradıcılıq imkanları açmışdır. A.Məlikov hələ musiqi məktəbində oxuyaraq yaradıcılıq maraq göstərir. Musiqi məktəbinin tarifini bitirəndən sonra Şuşada tarixiəsindən dərs deyən A.Məlikov 1953-cü ildə Bakıya qayıdır. Azərbaycan Dövlət Konservatoriyanın bəstəkarlıq fakultəsində daxil olur. Konservatoriya da A.Məlikov müasir musiqi sənətinin görkəmlili nümayəndəsi, bəstəkar Q. Qarayevin sinfində oxuyur. Q.Qarayev bir çox tələbələri kimi, A.Məlikova da böyük təsir etmişdir. D.Şostakoviçin tələbəsi olan, bütün yeri, aktual musiqiyyət çox diqqətlə yanaşan, novatorluğa möhtəşən əsərətçi Q.Qarayev tələbələrini de asan yolla getməməyə, sənətdə öz yoluunu tapmağa alışdırır, onlara xalq musiqisinin inca xüsusiyyətlərini öz əsərlərində yaradıcı suradıa tətbiq etməyi, özüne yüksək tələbkarlıqla yanaşmağı öyrəndirdi. A.Məlikov Q.Qarayevin sinfində söylenən hər sözü fəal suradıa qarvayırlar, daim öz üzündə işləyir, çox şeyi müstəqil dərk etməyə çalışır. Q.Qarayevlə ünsiyyət onda fəal yaradıcılıq fəaliyyəti oyadır. Məhz bunun noticəsidir ki, artıq təhsil illərində o, bir sira məraqlı əsərlər yazır. Q.Qarayevin sinfində olduğu ilk illərdə artıq o, fortepiano üçün 6 prelüd, skripka üçün pyesler və s. əsərlərini bəstələyir.

1956-cı ildə Moskvada keçirilən bəstəkarların I qurultayında gənc tələbənin skripka və fortepiano üçün süütisə səslənir. Qurultayda iştirak edən D.Şostakoviç bu əsərin melodik və harmonik dilini xüsusi qeyd etmişdir. A.Məlikovun tələbəlik dövründə yazdığı əsərlərin içərisində poetik lirikası, orkestrləşdirmənin koloritliliyi ilə diqqəti cəlb edən "Nağıl" simfonik poemasını göstərməklə olar. Q.Qarayevinin "Yeddi gözəl" və "İldirimli yollarla" baletlərinin premieryası və eyni zamanda S.Prokofyevin "Romeo və Cülyetta", "Zoluska" baletləri, Stravinskinin "Müqəddəs bahar", "Petruska" baletləri ilə tanışlıq bəstəkarın qarşısında dərin poetik musiqi aləmi açır.

Bütün bunları onu yeni balet süttəsi yazımaqə ruhlandırmır. İlk dəfə A.Məlikov bu əsəri Niyaziyi göstərir və maestro bu əsərə yüksək qiymət verir. Onu da qeyd etmək lazımdır ki, Niyazi ilə yaradıcılıq ünsiyyəti gənc bəstəkarın formalasınlarında böyük rol oynamışdır.

1958-ci ildə A.Məlikov diplom işi kimi "İ simfoniya" ni təqdim edərək konservatoriyanı bitirmişdir. Bu simfoniya bəstəkarın yetkin əsəridir. Simfoniya dramatizmi, müəllif fantasiyasının orijinallığı, orkestr rənglərinin zənginliyi ilə seçilir. Bu simfoniya müəyyən manada D.Şostakoviç simfonizminin təsiri altında yazılmışdır. Konservatoriyanın təhsilini bitirdikdən sonra o, sərbəst yaradıcılıq yoluна qədəm doyur.

Bəstəkar 1959-cu ildə məşhur Azərbaycan şairi M.Füzulinin 400 illik yubileyi ilə əlaqədər "Füzulinin xatirəsinə" simfonik poemasını bəstələyir. Daha sonra Q.Qarayev artıq müstəqil yaradıcılıq yoluна qədəm qoymuş tələbəsinin "Məhəbbət əfsanəsi" baletini yazmaq üçün S.M.Kirov adına Leningrad (indiki Sankt-Peterburq) Dövlət Opera və Balet Teatrının fəxri siyasişini verir. "Məhəbbət əfsanəsi" baletinin librettosu və vaxtlar Sovet İttifaqında yaşayan məşhur türk şairi və dramaturqu Nazim Hikmətin idi. Nazim Hikmət balet üzərində iş zamanı fəal iştirak etmiş, öz pyesini libretto üçün yenidən işləmişdir. "Məhəbbət əfsanəsi" baletinin premieryası 1961-ci il martın 23-də məşhur S.M.Kirov adına Leningrad (indiki Sankt-Peterburq) Akademik Opera və Balet Teatrının səhnəsində sovet balemtəməsteysi Yuri Qriqoroviç tərəfindən tamaşaçı qoyulmuş, baletin tortibatı məşhur dekorasiya rəssamı Suliko Vırsaladze təşərifləmiş, tamaşaçı qoyulmuş, baletin tortibatı məşhur dekorasiya rəssamı Suliko Vırsaladze təşərifləmiş, tamaşaçı SSRİ xalq artisti Niyazi şöhrətliyini etmişdir. İlk tamaşadan dərhal sonra D.Şostakoviç yazdı: "Arif Məlikov istedadlı bəstəkar, onun musiqisi əsl peşəkar musiqidir. Partituranın dərin musiqi dramaturgiyası, onu daxili inkişafı, qəhrəmanlarının musiqi səciyyələrinin dəqiqliyi və ifadəliyi, orkestrvəkdə nadir ustalığı, onun xüsusi rəngarəngliyi, çıxlu tapıntıları bu gözəl musiqi əsərinin böyük maraqla dinişməyi məcbur edir".

"Məhəbbət əfsanəsi" baletinin musiqisi bir çox Şərqi xalqlarının musiqi mədəniyyətinə xas olan melodiya və intonasiyalara əsaslanır. Bəstəkar bunları özünlərə məxsus incəlik və orijinallıqla, eyni zamanda musiqi ifadəliliyinin on müasir vəsaitləri ilə vermişdir. Baletin partiturasında tam, gərgin, emosional səs axımı keçir. Onun musiqisi hadisələrin və qəhrəmanların hərəkatlarının dərin psixoloji an�amıdır. Bu baletde A.Məlikov yüksək yaradıcılıq zirvəsinə, maraqlı fantaziyyaya, materialın məntiqi təşkilinə və inkişafinə, emosionallığın sərbəst verilməsinə nail olmuşdur ki, bunlar da baletin haqlı olaraq müasir balet sonatı xəzinəsinə daxil olmasına əsas verir. Baletin belə müvafiqiyyət qazanmasında bəstəkarla yanaşı quruluşu Yuri Qriqoroviç, rəssam Suliko Vırsaladze və dirijor Niyazinin böyük rolu olmuşdur. Ən maraqlı budur ki, bəstəkar, baletməsteysi və rəssam Şərqi məzvəzusuna müasir insanın nəzərindən baxmışdır. Ona görə də səhnədə heç bir təqəlid və stilizasiya yoxdur. Azərbaycan xoreografiya tarixində ifadə vəsaitlərinin, bu sənətin yeni inkişaf yollarının cəsarəti arxivəsinin səbəbi kimi daxil olan baletin səhnə həyatı belə başlanmışdır. Qədim əfsanənin təfsirinə şairin verdiyi dərin fəlsəfi məna, dramatik münəqşiqinən kəskinliyi, musiqi vəsaitləri ilə ifadə edilən insan hissələrinin, ehtiraslarının güclü sonraları bir çox quruluşuların, xoreografların, dirijörərin diqqətini "Məhəbbət əfsanəsi" nə cəlb etmiş və hamim balet idiyə qədər dünyadan 60-a yaxın teatrının repertuarına daxil olmuşdur. Balet keçmiş Sovet İttifaqının bir sıra şəhərlərində, həmçinin xaricdə - ABŞ, Yaponiya, Fransa, İngiltərə, Almaniya və başqa nəhəng ölkələrdə müvafiqiyyətli ifa olunur. Qeyd etmək lazımdır ki, müasir baletlərdən heç biri "Məhəbbət əfsanəsi" baleti kimi belə bir triumf əldə etmişdir. Deyilənlərdən göründüyü kimi, "Məhəbbət əfsanəsi" baleti gözəl musiqisi, məna dərinliyi, onun poetik ifadəsi və xüsusi xoreografiya həllinin yeniliyi ilə Azərbaycan balet incəsənətində görkəmli yer tutub milli balet janrı bütün dünyaya tanıtındı.

60-ci illərdə A.Məlikov Şərqi fəlsəfəsinin, ədəbiyyatının, klassik Azərbaycan musiqisi - muğamın öyrənilməsə ciddi möşgül olur. Bəstəkar muğamda milli musiqinin qədim təbəqəsi

ilə müasir bəstəkar təfəkkürünün olqasını görür. Bu sintez natiqcəsində 6 hissəli "II simfoniya" yaranır. Alfred Sniteku simfoniyası haqqında belə demişdir: "Əsər formasına görə çox qeyri-adid, bir məvzunun intonasiyası ilə birləşmiş 6 kiçik və ləkonik hissədən ibarətdir". "III simfoniya" bəstəkarın Yuqoslaviyaya səfərindən sonra yazılmışdır. Simfoniya 4 hissədən ibarətdir və kamera orkestri – 15 ifaçı üçün nəzərdə tutulmuşdur.

"IV simfoniya" 1977-ci ildə simli orkestr üçün yazılmışdır. Simfonianın bədi konsepsiyası Şərqi və Qərb müsiki fikrinin 2 naliyyətinin – müğam ənənəsi və Avropa simfonizminin məhsuludur. Bu simfoniyada polifoniyanın mürəkkəb növü olan fiqə keçir. A.Məlikovun yaradıcılıq uğurlarından biri da özək yazarı Ş.Rəsədovun "İki qəlbin kitabı" əsəri əsasında 1982-ci ildə bəstəkar "İki ürəyin poeması" baletini bəstələyir. Bu balet Ə.Nəvai adına Daşkənd Böyük Teatrında və Kuybişev Operaya və Balet Teatrında tamaşaçaya qoyulmuşdur. Balet özək şairi və filosofu Mirza Abdullaqarlı "Koleda və Modan" poemasının librettosu əsasında yazılmışdır. Rəqqasə Koleda və müğənni Modan haqqındaki qədim Şərqi əfsanəsi baletdə əsl fəlsəfi ümumiləşdirən zirvalarına qaldırılaraq sənətin əbadiliyinin, qüdrətinin rəmziyən çevrilmişdir. Bəstəkarın məhz Bedilin əsərinə müraciət etməsi bu əsərin yüksək humanist ideyaya malik olması ilə bağlı idi. A.Məlikov bu əsər müasir sonətkar gözü ilə baxmış və "əsl məhəbbətə ölmədən, qalib deyil" fəlsəfi fikrini həyata keçirmişdir. Bu baletdə qədim alət olan tamburdan da istifadə olmuşdur.

1985-ci ildə bəstələnmiş VI simfoniya "Təzadalar" adlanır. Bu da əsərin ideya və struktur məzmununun başa düşülməsinə imkan verir. Simfoniyada insanı höycənlandırın global problem – Mühərrib və Sülh, Xeyir və Şər problemi qaldırılır. Bu simfoniyada klassik ənənələrdən, dodekafoniyadan, seriya texnikasından, aleatorikadan, həmçinin müğamlardan istifadə olunmuşdur. A.Məlikov Məşhur türk milyonçusu Doktor Doğramaçının sıfarisini ilə "VII simfoniya"ni bəstələyir. Simfonianın premyerası türkiyədə müvəffaqiyətlə keçir. Diqqətə layiq haldır ki, bu simfonianın premyerası Türkiyədə xüsusi konsert zalı tikilmişdir.

A.Məlikov yaradıcılığında müsiki sənətinin demək olar ki, bütün janrlarına müraciət etmişdir. Onun kamera əsərlərindən fortepiano üçün "Mimoletnostı" (1978) əsəri, skripka solo üçün sonatani, 2 fortepiano üçün skerson və b. əsərlərin göstərmək olar. "Mimoletnostı" əsəri 7 ləkonik pyesdən ibarətdir. Bu pyeslər müxtəlif əhval-ruhiyəyin, təssərütən təcəssümüdür. Xarakterinə görə müxtəlif olan bu pyeslər dramaturgiya baxımından vahid silsilə təşkil edir. Onları melodiyanın incəliyi, harmonik dilin əksinliyi, impressionist ahəng birləşdirir. Vokal janrları onun Nazim Hikmətin şeirlərinə yazdırdı vəkəl silsiləni göstərmək olar. Bu silsilə 4 romansdan ibarətdir: "Son", "Laylay", "Təssürat", "Mən əzizimi görmüşəm". Bu romansları bəstəkarın böyük yaradıcılıq uğuru hesab etmək olar. Romanslar melodik şəklin gözəlliyi, harmonik dilin zənginliyi və emosionallığı ilə seçilir. A.Məlikovun yaradıcılığında onun kinofilmlər və dramatik tamaşalarına yazdığı müsiki əhəmiyyəti yer tutur. Buna misal olaraq "26 Bakı komissarı", "Ulduzlar sömür", "Rüstəm və Zöhrəb", "Siyavuş" və b. göstərmək olar. Dramatik teatr tamaşalarından Nobi Xozırının "Əks-sada", "Torpağa sancılan qılınc" pyeslərinə, Viktor Hügönün "Qavros", İ.Əsfandiyevin "Rüstəm və Zöhrəb", "Nətəvan" pyeslərinə, Nəriman Həsənzadənin "Atabəylər" pyesine yazıdiği müsiqiləri göstərmək olar.

A.Məlikov bəstəkarlıqla yanaşı pedagoji fealiyyətini da davam etdirir. Hal-hazırda o, Müsiqi Akademiyasının professorudur və kafedra müdürü vəzifəsində çalışır. Bəstəkarlıq şöbəsində təhsil alan neçə-neçə gənc nəslin yetişməsində öz bilik və bacarığını əsirgəmir. A.Məlikov eyni zamanda gözəl dirjor və rəssamıdır. Bəstəkarda dirjorluğaya olan məhəbbət onun maestro Niyaziyə olan rəğbətindən irali gəlməsidir. O, bir çox ölkələrdə öz əsərlərinin dirjoru kimi çıxış etmişdir. "Melodiya" firması tərəfindən onun məhz özünüñ dirjorluq etdiyi "II simfoniya"nın, romanslarının, kinofilmlərə yazdığı müsiqilərinin qramplastifikasi buraxılmışdır.

A.Məlikov hom da gözlə ol qabiliyyətinə malikdir. Buna misal olaraq bəstəkarın ABŞ-da "İki ürəyin poeması" baletinin tamaşasından sonra professor Orel Robertlo müsahibəsini göstərmək olur. Professor tamaşaçı görədiləy taxtın onu heyət salduğunu bildirəkən A.Məlikov bu taxtın onu özü ilə düzəldtiyini bildirir və yenidən müsahibini heyət salır.

Vətənpərvər bəstəkar son illərdə Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsinə, erməni işğalçılara qarşı öz qızozlarını bildirmiş və bütün bu hadisələri müsiki dili ilə dünya ictiyāyyətinə çatdırılmışdır. Bəstəkar təkcə qələmi ilə deyil, həm də sözü ilə böyük, ali məclislərdə, burullarında, yığıncaqlarda öz etiraz səsini kölə rəhbərləri arasında çəkinmişdən bildirmişdir. A.Məlikov Azərbaycan xalqının başına gələn müsibətləri, böhtanları, uydurmaları 1994-cü ildə nəşr olunmuş "Mən taqsırlandırıram" adlı kitabında faktlər və sənədlərlə sübut etmişdir.

90-ci illərdən etibarən bəstəkar 7 sayılı simfoniyasını (1995), A.İldirimin sözlərinə səs və simfonik orkestr üçün "Azərbaycan" balladmasını (1995), 8 sayılı simfoniyasını (2001), N.Hikmətin sözlərinə III Vokal silsiləsini (2001) və bir sıra tamaşalarla, kinofilmlərə gözəl müsiqilər yaradır.

A.Məlikov öz yaradıcılığının təbiətinə görə simfoniyacıdır. A.Məlikovun əsərləri onun yeni formalar, yeni konstruktiv yollar axtarışını eks etdirməklə müəllifin yaradıcılığının genişməyişə olduğunu və rəngarəngliyini nümayiş etdirir. Simfonik, vokal və kameras-instrumental əsərlərin müəllifi olan A.Məlikov hələ öz yaradıcılıq yolunun başlangıcında "Məhəbbət əfsanəsi" baleti ilə ümumdünya şöhrəti qazanmışdır. A.Məlikovun respublikamızın xaricində dəfələrlə ifa olunan və istedadla yazılmış, parlaq fərdi xüsusiyyətlərə malik əsərlər kimi qeyd edilən simfonik və vokal əsərləri, şübhəsiz ki, diqqətəlayiqdir. Bu əsərlər milli müsiki xəzinəmizdə layiqli yerdən birini tutur.

A.Məlikov simfoniyaların, simfonik poemaların, "Yer üzündə iki nəşər", "Əlibaba və qırq quldur" baletlərinin və "Ləpələr" müsiqili komedyasının, "Torpağın səsi" kantatasının, romansları, mahnuların, instrumental əsərlərin, çoxlu kinofilmlərə və dram tamaşalarına yazılmış müsiqiin müəllifidir.

A.Məlikov öz yaradıcılığını Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik fəaliyyəti ilə müvəffəqiyətlə uyğunlaşdırır: hazırda o, bəstəkarlıq kafedrasının müdürü və professorudur. A.Məlikovun əsərləri dünənən bir çox ölkələrində - Rusiya, ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Türkiye, Braziliya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Misir, Tailand, Yuqoslaviya, Bolqarıstan, Rumınya, Macaristan, Çexiya, Slovakiya, Polşa, Almaniya, Özbəkistan, Qazaxistan, Moldova, Ukrayna və Gürcüstanda ifa olunmuşdur.

Bəstəkar fəal müsiki yaradıcılığına görə 1965-ci ildə Azərbaycan SSR Əməkdar incəsənət xadimi adına layiq görüilib, 1971-ci ildə "Şəraf Nişanı" ordeni ilə təltif olunub, 1978-ci ildə Azərbaycan SSR Xalq artisti adına layiq görüilib, 1979-cu ildə professor adını alıb. 1982-ci ildən ömrünün sonundakə Azərbaycan Dövlət Konservatoriyasında (indiki Müsiqi Akademiyası) bəstəkarlıq kafedrasının müdürü işləyib. 1986-ci ildə Azərbaycan SSR Dövlət mükafatına və SSRİ Xalq artisti adına layiq görüilib, "Şöhrət", "İstiqlal" və "Heydər Əliyev" ordenlərlə təltif olunub, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildən həqiqi üzvü (akademik) olmuşdur.

Arif Məlikov 2019-cu il may ayının 9-da, 85 yaşında vəfat etmiş, Bakının 1-ci "Fəxri xiyabanında dəfn olunmuşdur.

ƏDƏBİYYAT

- 1.Qasimova S., Bağırov N. Azərbaycan sovet musiqi ədəbiyyatı, Bakı: Maarif, 1984.
- 2.Журнал «Баку». Март-апрель 2011
- 3.<http://medeniyet.az>
- 4.<http://azteatr.musiqi-dunya.az>
- 5.<https://525.az>
- 6.<https://wikipedia.anarim.az>
- 7.<https://az.trend.az>
- 8.<http://www:muz.tv.az>
- 9.<http://modern.az>

**Naxçıvan Dövlət Universiteti
Naxçıvan Dövlət Universitetinin dissertantı
fazilasadov@hotmail.com*

Fazıl Asadov

WELL KNOWN COMPOSER, ARIF MALIKOV

Arif Malikov is an outstanding Azerbaijani composer, who began his career in the late 1950s and early 1960s. Malikov entered the music world as a talented composer. Malikov has appealed to almost all genres of music in his music career. Malikov continues his pedagogical activity besides being a composer. The composer is also an amazing conductor and artist. Conductor's love in the composing is driven by his sympathy for his mostra Niyazi. He has performed as a conductor in many countries.

According to the nature of his creativity, Malikov is a symphony composer. Malikov's works illustrate the genesis and genre of creativity by exposing the new forms, the search for new constructive ways. Malikov's works reflect his search for new forms and new constructive ways, demonstrating the author's extravagance and diversity. Malikov, who is the author of symphonic, vocal and camera-instrumental works, has gained the glorious fame with the tragedy of "Legend of Love" in the beginning of his creative career.

Keywords: Arif Malikov, orchestra, music, composer

Фазил Асадов

ВСЕМИРНО ИЗВЕСТНЫЙ КОМПОЗИТОР АРИФ МЕЛИКОВ

Популярность известного Азербайджанского композитора Арифа Меликова берет начала к концу 50-ых, начала 60-х годов до наших дней. Ариф Меликов в мировой музыкальный мир вступил как всемирно выдающийся композитор. В своих произведениях Ариф Меликов обрался во все музыкальных жанры. Помимо композиторство Ариф Меликов занимался педагогической деятельностью. У композитора было большое желание к искусству – дирижерству и художественного мастерства. Композитор как и маэстро Ниязи выступал в заграничных странах, рекламировал свои произведения как дирижер.

Ариф Меликов большое внимание уделял симфоническому жанру. В своих симфонических, вокальных и камеро-инструментальных произведениях таких как балет «Легенда о любви» принес международную славу великому Азербайджанскому композитору Арифу Меликову.

Ключевые слова: Ариф Меликов, оркестр, музыка, композитор

(AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə tərəfindən təqdim olunmuşdur)

Daxilolma: İlkin variant 19.04.2019

Son variant 24.06.2019